

“İRS” jurnalı Çin dilində

Azərbaycan mədəniyyətini, in-cəsənətini xaricdə layiqincə təbliğ edən “İRS” jurnalı Çin dilində də nəşrə başlayıb.

İlk nömrəyə Çinin ölkəmizdəki səfiri xanım Lu Meyin Azərbaycan-Çin münasibətlərinə dair məqaləsi, Azərbaycan Memarlar İttifaqının irs komissiyasının sədri Rizvan Bayramovun “Bakı memarlığında Art Nouveau” məqaləsi, habelə “Göygöl və Maralgöl – Kəpəz dağının hədiyyəsi”, “Ada layiq olmaq – Heydər Əliyev Mərkəzi”, “Qəhrəmanlar tərəfindən yaradılmış ilahi bir nemət”, “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi”, “XVIII-XIX əsrlərə aid Azərbaycan memarlığının şah əsərləri: Şəki xanlarının sarayı və Şəhixanovların evi” adlı yazılar daxil edilib.

Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarında, kitabxanalarda, strateji araşdırma mərkəzlərində, nüfuzlu ali təhsil ocaqlarında yayılacaq.

XQ



Xalq qəzeti .- 2026.- 3 fevral (№20).- S.13.